

**NAXÇIVAN MUXSTAR RESPUBLİKASINDA DEMOQRAFİK VƏZİYYƏT VƏ İNSAN POTENSİALININ KEYFIYYƏTİNƏ TƏSİRİ**

Məqalədə Naxçıvan Muxtar Respublikasının demografiq vəziyyəti dərinlər edilərək onun bütün göstəriciləri illər üzrə qruplaşdırılmışdır. Bündən başqa məhsuldar qüvvələrin yerləşdirilməsi, onların müvafiq iş yeri ilə təmin olunması məsləhləri özəsinə məqalədə təpəmişdir. Daha sonra insan amilinin sosial-iqtisadi inkişafın an yaxın iştirakçısına çevriləməsi və bir potensial kimi demografiq siyasetin təkanverici qüvvəsi olmasının göstərilməsidır. Sonda bilavasitə insan potensialının məhsuldar qüvvələrinə əsasını təşkil etməsi və onun muxtar respublikanın iqtisadi inkişafına təsiri özəsinə təpəmişdir.

**Açar sözlər:** demografiq vəziyyət, demografiq siyaset, sosial-iqtisadi inkişaf, məhsuldar qüvvələr, müasir insan, əmək haqqı.

Bütün dövrlər üçün aktuallığını qoruyan ən mühüm amillər içərisində ayrılıqla insan amili, bütövlükde issə əhalinin problemlərinin öyrənilməsi məsələləri dövlətlərin milli məqsədləri və sosial-iqtisadi siyasetlərinin strateji tərkib hissisiన təşkil etmişdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra əhalinin maskunlaşması, davamlı inkişafın ən əvvəl iştirakçısına çevriləməsi, onların maraq və mənafelərinin ifadə olunması, yerdəyişməsi, milli tərkibi, doğum və ölüm vəziyyətinin təhlili və qiyamətləndirilməsi məsələləri ən zəruri tələb kimi qarşıya qoyulmuşdur. Bunlar issə tabii ki, sağlam demografiq siyasetin güclü daxilində həll edilməsi zəruri olan məsələlər idi.

Demografiya iqtisadi və digər sosial elmlərin yaxından arasında, tədqiq etdiyi, rəhbərliyi elm sahəsi, sosial proses və hərəkətin nəticəsidir.

Demografiya - əhali haqqında elmi olub, əhalinin struktur, yerləşməsi, dinamikası, miqrasiyasını və bi diapazonda baş verən sosial-iqtisadi, bioloji və coğrafi amil, sabab və sərtləri tədqiq edir. [4, 94]

Bütövlükde iqtisadiyyatın (istehsalın) olduğunu kimi, iqtisadi hadisə və proseslərin da ən zəruri daşıyıcıları olan insan amilinin üzərində qurulan demografiya anlayışının iqtisadi ədəbiyyatlarda yunan dilindən keçməklə, demosalq, grapho-yazırımcılık mənalıdırıldıqını görməkdəyik. Bu iqtisadi anlayış, öz mövcudluğu, iqtisadi mahiyəti və spesifikasiyasını ilə əsasən əhalinin sayı, onun doğumu, ölümü və bunlarla bağlı olan göstəricilərin doyişməsini, əhalinin miqrasiyasını cins və yaş strukturunu, milli və etnik tərkibini, coğrafi yerləşməsini (vəziyyətini) öyrənir. Eyni zaman da demografiya terminində ictimai-siyasi, sosial-iqtisadi mədəni-hüquqi və digər hadisələrin insanların yaşayışına, davranışına, fəaliyyətinə, maskunlaşmasına, hərəkətinə təsiri istiqamətləri də yer almışdır.

Ölkənin milli iqtisadi inkişafında özünün strateji coğrafi mövqeyi və iqtisadi nailiyətləri ilə xüsusi yeri olan Naxçıvan Muxtar Respublikasında deo-

**Məqalə tarixçəsi:**

Göndərilib: 01.05.2019, qəbul edilib: 17.06.2019




rafik siyasetin səmərəliyinin artırılması, burada əhalinin sayı, ümumi və tabii artım səviyyəsi, doğulanlar, ölenlər və s. haqqında statistik göstəricilərə diqqət edərən aydın olur ki, bu iqtisadi rayonda demografiq tarazlıq qorunmuş və səmərəliyin mexanizmləri əsas götürülmüşdür. Bu issə öz növbəsində dövlətin səmərəli demografiya siyasetinin uğurlu istiqamətlənməsinə təkan vermişdir.

Demografiya siyaseti - əhalinin təkrar istehsalında əsas proseslər, başqa sözlə doğum, ölüm, niğah, boşanma, miqrasiya, əhalinin maskunlaşması proseslərinə lazımi istiqamət verilməsi üçün həyata keçirilən tədbirlərdə təcəssüm edir. [1, 207]

Naxçıvan Muxtar Respublikasının ərazi xüsusiyyətlərinə görə aqrar bölgə olmasa, bununla yanaşı mezoıqtisadi baxımdan iqtisadiyyatın sonnayə əhəmiyyətinin yüksəldilməsi burada əhalinin maskunlaşma siyasetinin təşkili və idarə olunmasında məqsədyönlü tədbirlərin hayatı keçirməsinə stimuləşdirilmişdir. Arasdırmalar göstərir ki, muxtar respublikada müyyən olunan sağlam iqtisadi siyaset əhalinin artım dinamikasının sağlam təminatına qaranti vermİŞdir. Əhalinin illər üzrə artım göstəricilərinə diqqət edərən bunu aydın şəkildə görmək mümkündür. Aşağıdakı şəkil fikrimizi təsdiq edir:

**Şəkil 1.1. Naxçıvan Muxtar Respublikasında əhalinin artım vəziyyəti (ilin əvvəlinə, min nəfər)**



Şəkil statistik məlumatlar əsasında müəllif tərəfindən tərtib edilmişdir

Hesablama göstərir ki, 2017-ci ilin əvvəlinə olan məlumatlara əsasən muxtar respublika əhalisinin sayı 449,1 min nəfər olub, 1995-ci ilin müvafiq göstəricisindən 1,4 dəfə çoxdur. Əhalinin artım dinamikasına diqqət edərən aydın olur ki, muxtar respublikada müvafiq göstərici üzrə artım pozitiv olmuş və 1990-2010-cu illəri əhatə edən 20 ilə 300 min nəfərdən (300,5) 400 min nəfərə (402,4) qədər artmışdır.


Naxçıvan Muxtar Respublikasının demografiq siyasetinin uğurlu yöndə təmin olunmasının nəticəsində burada əhalinin maskunlaşma prosesində səmərəlik və tarazlıq qorunmuş və bu, hazırda da davam etməkdədir. Tədqiqatlar əsasən qeyd edə birləşir ki, 1995-ci ilədən muxtar respublikada şəhər və kənd əhalisinin müqayisə göstəricisi 2016-ci ilədə də qorunmaqdır. Belə ki, 1995-ci ilədə muxtar respublikada kənd yerlərində yaşayışlarının sayı 238,6 min, şəhər yerlərində issə 93,3 min nəfər təşkil edirdi və kənd əhalisi şəhər əhalisindən 2,6 dəfə çox iddia, hazırlıda bu göstəricinin demək olar ki, dayışmadiyin deyə bildir. Belə ki, 2017-ci ilin əvvəlinə olan məlumatlara əsasən muxtar respublikada əhalinin 316,7 min nəfəri kənd, 132,4 min nəfəri issə şəhər yerlərində yaşa-

maqdadır.

Məskunlaşma siyaseti əlkələrin səmərəli demografiq siyasetinin tərkib hissisi olub, regionların sosial-iqtisadi inkişafının rolunu müyyənəşdirən mühüm amildir. Bu mənədə Naxçıvan Muxtar Respublikası da xüsusən, son 22

illiç dövrde həm şəhər, həm də kənd əhalisinin məskunlaşmasında stimullaşdırıcı amilləri səfərbər etmiş və nəticədə isə demografik tarazlıq yaranmışdır. Aşağıdakı şəklin diqqət edəndə bunu açıq şəkildə görsə bilərik:

Şəkil 1.2.  
Naxçıvan Muxtar Respublikasında əhalinin şəhər və kənd yerləri üzrə bölgüsü (ilin əvvəline, min nəfər)




Şəkil statistik məlumatlar əsasında müəllif tərəfindən hazırlanmışdır

Göründüyü kimi, muxtar respublikada əhalinin təbii artımında illər üzrə mövcud temp qorunub saxlanılmışdır. Bu isə ölkədə təmin edilən sosial-iqtisadi inkişaf vəziyyətinin yaşıxlığından xəbər verir.

Artıq Naxçıvan Muxtar Respublikası müasir müstəqillik dövrünün iyirmi ilini modern inkişaf modeli ilə yaşımaqda, tarazlı inkişafını təmin etməkdədir.

Bu müddət ərzində insan amili sosial-iqtisadi inkişafın ən yaxın istirakçısına çevrilmiş, bir potensial kimi inkişaf etmiş və dövlətin uğurlu demografi siyasetinin təkanverici qüvvəsinə çevrilmişdir. Arasdırmalar göstərir ki, əhalinin ümumi sayında, şəhər və kənd üzrə olduğu kimi dinamik artım vəziyyəti özünü muxtar respublikə əhalisinin cinslər üzrə bölgüsündə da göstərmışdır. 2017-ci ilin əvvəline olan məlumatlara asasən muxtar respublikada əhalinin müvafiq bölgü üzrə xarakteristikasını aşağıdakı kimi vera bilərik:

Şəkil 1.3.  
Naxçıvan Muxtar Respublikasında əhalinin cinslər üzrə bölgüsü (ilin əvvəline, min nəfər)



Şəkil statistik məlumatlar əsasında müəllif tərəfindən hazırlanmışdır

Hesablamalar göstərir ki, 1995-2017-ci illərdə (2017-ci ilin əvvəline olmaqla) muxtar respublikada qadınların sayı 1,3 dəfə, kişilərin sayı isə 1,4 dəfə artmışdır.

Məlumdur ki, müstəqillik illərində ölkəmizdə əhalinin siyahıya alınması tədbirləri 1999 və 2009-cu illərdə keçirilmişdir. Növbəti mərhələ üzrə, yəni 2019-cu ildə də "Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında" Prezident İlham Əliyev tərəfindən 7 sentyabr 2016-cı il tarixdə Fərman imzalanıb. Həmin hüquqi tənzimləməyə əssən, əhalinin növbəti siyahıya alınması 2019-cu ilin 1-10 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur. Əhalinin siyahıya alınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması isə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvala edilib. Bununla əlaqədər hazırlıq və onun keçirilməsi ilə bağlı Tədbirlər Planı haqqında həm də Azərbaycan Respublikasının Nazirlər Kabinetin 16 dekabr 2016-cı il tarixdə 517 Nə-li Qərar qəbul etmişdir.

Qeyd edək ki, muxtar respublika iqtisadiyyatında pozitiv meyllərin mövcudluğu, perspektivişələrin uzunmüddəlli inkişaf istiqamətlərinin müəyyən olunması, insan-tələbat-istehsal həlqəsinin ardıcıl təminatına stimul vermİŞ, nəticə etibarı ilə istehsal, bölgü, mühəbadə və istehlak fazalarında qırılmazlıq baş tutmuş, bu isə sosial-iqtisadi tarazlığa təminat vermişdir. Əhalinin sayı və onun sıxlığında artan vəziyyəti formalasdırılmışdır. Aşağıdakı cədvəldə 1 yanvar 2017-ci ilin məlumatları əsasında muxtar respublika üzrə əhalinin sayı və sıxlığı haqqında məlumat verilmişdir:

Cədvəl 1.1.  
1 yanvar 2017-ci il tarixinə Naxçıvan Muxtar Respublikasında əhalinin sayı və sıxlığı haqqında məlumat

Şəhər və rayonlar	əhalinin sayı (min nəfər)	əhalinin sıxlığı (1 kv. km. nəfər)
Naxçıvan şəhəri	92,1	481
Sarur rayonu	114,6	131
Babek rayonu	74,3	90
Ordubad rayonu	49,5	51
Cümə rayonu	46,1	50
Kəngərli rayonu	31,8	45
Şahbuz rayonu	24,9	30
Sədərək rayonu	15,8	96
Naxçıvan Muxtar Respublikası üzrə	449,1	82

Cədvəl statistik məlumatlar əsasında müəllif tərəfindən hazırlanmışdır

Naxçıvan Muxtar Respublikasının əhalisinin sayına, onun cinsi, yaxud yaş bölgüsündə diqqət edərək onun çəvik əmək ettiyi, faal əmək potensialı olduğunu görməkdəyik. Bu isə təbii ki, onun gerçək məhsuldar qüvvə kimi inkişafına səbübdir.

Bütün bunlar Naxçıvan Muxtar Respublikasının səməralı demografik siyasetinin mühlüm göstəriciləridir. Son iyrimi iki ildə həyata keçirilən məqsəd-yönlü tədbirlər və tənzimləmələr burada sosial-iqtisadi proseslərin gedisiində əhalinin iştirak və yararlanma səviyyəsini daha da faallasdırmışdır. Bu isə öz növbəsində demografik tarazlığın təmin edilməsində mühlüm amilə çevrilmişdir. Ötən 2016-cı ilin statistik məlumatlarına görə muxtar respublikada kişilər üzrə doğulanlar (3390 nəfər) ölenlərdən (973 nəfər) 3,5 dəfə, qadınlar üzrə (müvafiq olaraq 3120-877) isə 3,6 dəfə çox olmuşdur. Təbii artım isə kişilər üzrə 2417, qadınlar üzrə isə 2243 nəfər taşkil etmişdir.



**Cədvəl 1.2.**  
2009-cu il üzrə siyahıyaalınma məlumatları əsasında Naxçıvan Muxtar  
Respublikasında əhalinin cins və yaş gruppuları üzrə bölgüslü

Yaş	Əhalinin cins və yaş gruppuları üzrə bölgüslü (əhalinin siyahıyaalınmaları məlumatlarına əsasən, nəsəf)		
	2009		
	hər iki cins	o cümlədən:	
		Kızılər	Qadınlar
Cəmi	398323	198267	200056
	o cümlədən:		
0-4	32572	17259	15313
5-9	30017	16083	13934
10-14	37695	19556	18139
15-19	41292	21113	20179
20-24	41939	20678	21261
25-29	33339	17561	17778
30-34	29364	14896	14468
35-39	28438	14266	14172
40-44	29736	14542	15194
45-49	28821	14052	14769
50-54	21168	10659	11109
55-59	13036	6110	6926
60-69	12354	5602	6952
70-79	13298	5428	7870
80 və yenəri	3054	1062	1992

Cədvəl statistik məlumatlar arasında müəllif tərəfindən hazırlanmışdır

Təbii ki, bütün bunlar makroiqtisadi sabitliyin və inkişafın müüm hər alışlarından və təkanvericiliqindən hesab olunur, sosial siyasiyanın dayanıqlığını daha da gücləndirməkla iqtisadi inkişafə böyük töhfə kimi ifadə edilə bilər.

Iqtisadiyyat ardıcılı, məqsədyönlü, düşüncüləmiş, uzaq gələcək üçün nəzərdə tutulmuş tədbirlərin görülməsi əsasında güclü təsir malik ola bilər. İnsan anlayışının üstün tutulması, onun bir potensial olaraq görülməsi, qəbul edilməsi və inkişaf etdirilməsi, coxsahəli təsərrüfat fəaliyyətindən ondan yüksək səviyyədə istifadə edilməsi, əmək ehtiyatı, əmək potensialı kimi ixtisaslaşması bütün dövrlərinən ən aktual məsələsi və əzəri tələbinin təskil etməkdədir. Bu işə insanın əməkçi, istehsalçı, zəhmətkəş, təsərrüfatçı, istehlakçı kimi fəaliyyətində sarbatlılıq və yüksək tacirbəyə əlverişli zaman yaradır, comisiyatiın aktual problemlərinin həllində təkanvericiliqin qüvvəyə çevirir, daha doğrusu, məhsuldarlıq çəkisiñin yüksəldilməsinə əsaslanır.

Çəmiyyətin daim hərkətədə olan, istehsal, bölgü, mübadilə və istehlak fazalarının davamlılığını təmin edən, onların vəhdətdənən doğan güclü iqtisadi təminat qabiliyyətinin mövcudluğunu özünü bütövlükde iqtisadiyyatın məhsuldarlıq çəkisiñin yüksəldilməsinə əsaslanır.

Məhsuldarlıqlar və təhsəl vasitələri və müəyyən təhsəl tacirbəsinə, əmək vərdişlərinə malik olub, bu təhsəl vasitələrini hərkətə gətirən insanlardır. [3, 288]

Qeyd edək ki, məhsuldarlıqların yerləşdirilməsi muxtar respublikada həm arazi xüsusiyyətləri, həm onun iqtisadiyyatın sahələri üzrə səməralı yerləşdirilməsi, həm də inkişaf edən əmək bölgüslü fonunda diqqəti dəhaçox çəkir. Buna görə də məhsuldarlıqların yerləşdirilməsi özünün sosial-iqtisadi əhəmiyyəti ilə fərqlənir və bir fənn olaraq əyrənilməsi olduqca ənəmlidir. Bu fənnin elmi araşdırımların və tədris prosesinin obyektiına çevriləməsi də ehtiva məhz qeyd etdiyimiz xüsusiyyətlərə görə zoruridir.

Muxtar respublikanın sosial-iqtisadi və mədəni-coğrafi məqsədləri baxımdan yanlışlıda deyə bilsək ki, məhsuldarlıqlar qüvvələrin yerləşdirilməsinin obyekti kimi elə onun iqtisadiyyatı götürülsə bilsə. Burada iqtisadi-istehsal münasibətlərinin inkişafı və təkmilləşdirilməsi, ərazilərin ixtisaslaşdırılması, nəticə etibarı ilə isə sonməri maşqulluq səviyyəsinin yüksəldilməsi məsələləri məhsuldarlıqlar qüvvələrin yerləşdirilməsi proseslərində önmə ilə seçilir.

Aparılmış tədqiqatlar göstərir ki, Naxçıvan Muxtar Respublikasında məhsuldarlıqlar qüvvələrin yerləşdirilməsi proseslərinin təskili və idarə olunmasında iqtisadi və coğrafi amillərin səməralılıyi, stimullaşdırıcı təsirləri və perspektiv potensialı həmisi öne çəklənilir.

Təhiillər göstərir ki, demoqrafik proseslərin müxtəlif gedisiñin bazası olan maskunlaşma prosesindən müəyyən iləriyalışların getməsi müşahidə olunur. Buna baxmayaraq, Muxtar Respublikadən gedənlərin dinamikasında müəyyən artımlar da vardır. Statistikaya görə, təkçə 10 il (1989-1999-cu illər) ərzində Naxçıvan Muxtar Respublikasında doğum 30% və təbii artım 41,2% aşağı düşmüştür. Bunun əksinə olaraq isə, ölüm əmsali 33% artmışdır. Lakin son illərdə Naxçıvan Muxtar Respublikasında hayata keçirilən sosial tədbirlər doğuma və təbii artıma müsbət təsir göstərməyidir. Ona görə də Azərbaycanda əhalinin, o cümlədən şəhər əhalisinin orta doğum göstəricisinə nisbətən, Naxçıvan Muxtar Respublikasında doğum və təbii artım (məvafiq olaraq 11,1% və 14,1%) yüksək olmuş, ölüm əmsali isə 2,6% aşağı düşmüştür. Bu göstəricilər isə, yaşayış məntəqələrinin müvafiq suradət dayışılmasına sübutudur.

Naxçıvan MR-in demoqrafik inkişafında kənd əraziləri müüm yer tutur. Tarixən kəndlərdə əhalinin doğum səviyyəsi şəhərlərə nisbətən xeyli yüksək olduğu üçün, burada əhalinin təbii istehsal səviyyəsi və sürəti, bütünlükdə əhalinin sayının dayışmasına böyük təsir göstərir. Lakin əhalinin takrar istehsalına təsir edən amillərin mürekkebə mehanizmini açmaq üçün, kənddə əhalinin təkər istehsal göstəricilərinin şəhərlərə müqayisəli şəkildə tətbiq edilməsi məqsəd məvafiq şayılır.

Məlum olduğu kimi, əhalinin doğum səviyyəsinə təsir edən müüm amillərdən biri də ailənin maddi-təminat səviyyəsidir. Ailədə uşaqların sayının çox və ya az olmasına, ailənin maddi təminat dərəcəsinin təsirinə müəyyən edilmişsi məsəlesi demoqrafiyada ən çatın və mürekkeb məsələlərdən biridir. Lakin doğulma yarısı, əhalinin həm də əmək potensialının artırıb-azalmasına təsir edən müüm demoqrafik əmsallardan biri də insanların sağlamlığı və onların ölüm səviyyəsindən ibarətdir. Ümumiyyətlə, ölüm doğumdan sonra, ikinci müüm demografik hadisədir. Muxtar Respublikə əhalisinin sayca dayışımışına təsir edən müüm amillərdən biri də - əhalinin ölüm səviyyəsidir. Burada əhalinin hər 1000 nəfərinin düşən ölüm səviyyəsi xeyli azalmış və təbii artım yüksəlmüşdür.

Araşdırımlar göstərir ki, ölkəmizdə olduğu kimi Naxçıvan MR-də əhalinin (insan) potensialının formalaması və inkişafında müüm rol oynayan ilkin bazis ailədir. Ümumiyyətlə, əhalinin təbii təkər istehsalı prosesinə bilaşasına təsir edən müüm, onun meydana goldüyü şəraitidir. Bu isə, yuxarıda deyildiyi kimi, özünü müasir comiyayıllı ilk rüşeyə və özüyə olan ailədə biruza verir. Ailə - müasir comiyayıllı əhalinin takrar istehsalının təskili formasıdır. Onun əsas funksiyası yeni insanın - uşaqın dünyaya gəlməsi və onun tərbiyəsindən ibarətdir. Bu funksiyaların lazımi səviyyədə yerinə yetirilməsi isə, içtimai tərəqqinin inkişaf dərəcəsi ilə müəyyən edilən ailənin minimum maddi



nemətlərə və onun üzvlərinin müəyyən mədəniyyət və bilik səviyyəsinə malik olmasına tələb edir.

Qeyd etmək lazımdır ki, hər bir vətəndaşın heyata baxışı, xarakteri və onun amayo, an başlıcası isə mənəvi və mədəni sərvətlərə münasibətinin əsasları ailədə formalıdır. Yeni cəmiyyət qurulması, hər səyən əvvəl, möhkəm, mənəvi və axlaqi cahatdan sağlam ailələrin mövcud olmasını tələb edir.

Bunları əsas götürərk dövlət ailənin möhkəmləndirilməsinə, sosial funksiyaların yerinə yetirilməsindən və uşaqların tarbiyəsində ona yardım göstərməsinə, cuxuşaqlı və gənc ailələrin maddi, mənzil və mösət şəraitinin yaxşılaşdırılmasına yönəldən tədbirlər sistemi işlənilə hazırlanan və keçirilməlidir. Çünkü ailədəki uşaqların sayı təkəc ər-arvadın şəxsi arzusuna ilə deyil, onları əhatə edən mühit və heyat şəraitini ilə six bağlıdır və ailədə əhalinin takrar istehsalı prosesindən bu şərtlərin hamisi birgə təsir göstərir. Göründüyü kimi, əhalinin takrar istehsalı prosesi və onun səviyyəsi, ayrı-ayrılıqla görtürülmüş hər hansı bir amildən deyil, bir sıra amillərdən asılıdır. Onların təsiri isə, ayrı-ayrı ictiamı quruluşlarda və onların inkişaf mərhələlərində mövcud inkişaf səviyyəsindən asılı olaraq, daimi dayışır.

Müəyyən edilmişdir ki, əvvəlki illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi hayatındakı müsbət dəyişikliklərə yanaşı, bəzi neqativ hallar (məsələn, əhalinin yanacaq və elektrik enerjisi ilə normadan aşağı tomanı) əhalinin demoqrafik göstəricilərinə dolayı yolla olsa da təsir göstərir. Bunlar nəticəsində əhalinin təbii hərəkət göstəriciləri, xüsusun doğum və təbii artımın azalması baş vermişdir. Çünki əhalinin yerdəyişməsi, bir tərəfdən ailə yaratmaq imkanına təsir göstərmmiş, digər tərəfdən isə mövcud ailələrin demoqrafik durumunu pozmuşdur. Həm də, əger əhalinin yerdəyişmə prosesi ləngimmişdirse, hətta mövcud ailələrin məzmunca sabitləşməsi başa çatmamışdır. Buna görə da, əhalinin təbii hərəkətkində yeni formalaşma getməkdədir. Bunlar isə Muxtar Respublikə əhalisinin məşğulluğu və təsirini göstərməmişdir. Lakin ölkə regionlarının sosial-iqtisadi inkişafı haqqındaki dövlət siyasiyyətində uyğun olaraq, Muxtar Respublikanın istehsal və sosial strukturlarının bərpası və inkişafı haqqındaki tədbirlər, əhalinin sabit heyat şəraitinə keçməyə imkan yaratmaqla, demoqrafik proseslərin sürətlənməsinə və aktivlişməsinə imkan vermişdir.

Qeyd etmək lazımdır ki, müasir insan və əhali problemləri ilə məşğul olan bir çox tədqiqatçılar, habelə müxtəlif qadın azadlığı hərəkəti iştirakçıları belə hesab edirlər ki, bir sırr ümədə göstəricilər – gelirlər, əmək haqqı, hakimiyətdə təmsil olunma və s. amillər üzrə qadınlar kişilərdən geri qalırlar. Ona görə də ailə problemlərinin tədqiqində yuxarıda məsələlərinə əsaslanılarasıdır. Qadın və kisilərin ailə cəmiyyətdə ənənəvi davranış yolu, yəni kisilərin ailəni maddi cəhətdən təmin etməsi, qadınların isə ev qayğıları ilə məşğul olması, uşaq doğması, uşaq qulluq etməsi, kişi və qadınların sağlamlığı, qadınlara tibbi xidmət, qacqınların ailə yüksəklinin həcmi, çatınlıklar, riskləri, ictimai və ailə dəyərləri, heyati məqsədlər, əmək fəaliyyəti, məşğulluq xüsusiyyətləri, qadınların özünü müdafiə, iş yerini itirmə qorxusu, stress kimi məsələlər mütlümur yet tutur.

Həzirdə qadınların sosial-iqtisadi fəaliyyəti, qadın məşğulluğu, qadınların işgüzarlıq fəaliyyəti, onlara qarşı zorakılıq və s. məsələlər də ön plandadır. İndi bazar münasibətləri şəraitində bu problemlərə yeni qaydada yanşamaq tələb olunur. Etiraf edilmişdir ki, iqtisadiyyatda, mənəviyyatda, sosial heyatda baş-

verən dəyişiklik halları, əksər hallarda qadınlar üçün qeyri-normal vəziyyət yaratmış, onları sosial müdafiəsi xeyli darəcədə çatılmışdır.

Son zamanlar gender sosiologiyası və iqtisadiyyatı, sosiologiya və iqtisad elminin bir tərkib hissəsi kimi nəzərdən keçirilir. Sosiologiya baxımından

- qadınlara kişilərin hüquq, real və faktiki bərabərliyi;
- qadın hüquqlarının pozulması halları və onun təzahür formalıları;
- qadınların sosial davranışı;
- cinsi həyat sosiologiyası;
- qadınların bioloji, fiziooloji xüsusiyyətləri ilə, ümumi insanı sosial keyfiyyətlərin müqayiseli tədqiqi;
- qadınların xüsusi şəxslər-sosial-dəmografik qrup kimi öyrənilməsi;
- qadın-kİŞİ sosial münasibətləri, onun sosioloji təhlili;
- qadınlar və siyaset və s.

Gender iqtisadiyyatı baxımından isə aşağıdakıların araşdırılması məqsəd-əuyundur:

- ev təsərrüfatının iqtisadiyyatı;
- ailə daxili əmək bölgüsü;
- qadın əmək bazarı;
- gender bərabərsizliyi amilləri;
- genderin iqtisadi nəzəriyyələri (neoklassik, marksist, klassik, liberal və s.);
- qadın əmək ehtiyatının iqtisadiyyatı;
- qadınların təhlili, sağlamlığı, vəzifə yerləşməsi və s.

Naxçıvan Muxtar Respublikasında baş vermiş demoqrafik proseslərin mütlüm amillərindən biri də, burada məskunlaşmış əhalinin milli tərkibinin araşdırılmasından ibarətdir. Müxtəlif milli adət-ənənə, həmçinin, təhsil, mənəviyyət, məşğulluq səviyyəsinə malik olub müəyyən orzadız məskunlaşmış müxtəlif millətlərden və etnik qruplardan ibarət olan əhali doğum səviyyəsinin rəngarəngliyinə görə də, bir-birindən fərqlənir. Bu isə əhali artımına müxtəlif cür təsir göstərir.

Ümumiyyətlə, 1989-cu ildə aparılan ümumittifaq əhali siyahıya alınmasında muxtar respublikanın əhalisi 293,9 min nəfər təşkil etdiyi haldə bu rəqəm 1 yanvar 2018-ci ildə 452 min 566 nəfər çatmış və ya son 30 il ərzində 158 min 663 nəfər artmışdır. Əhalinin milli tərkibinə nəzər saldıqda məsləh olur ki, artıq bu gün muxtar respublikə əhalisinin ümumi sayındı azərbaycanlıların sayı taxminan 98,1 faizə yaxındır.

XXI əsrin əvvəllərində muxtar respublikanın demoqrafik proseslərində baş verən dəyişikliklər, həm əhalinin yaş və cins üzrə, həm də əmək quruluşu üzrə formallaşmasına öz təsirini göstərməyidir.

## **ƏDƏBİYYAT**

1. Aliyev İ.H. Aqrar sahənin inkişafının təkmilləşdirilməsi və regionlarda əslahatların keyfiyyətəcə səmərəli aparılması. Bakı: Nurlan, 2004, 110 s.
2. Əhmədov N., Nuriev Ə.X. Naxçıvan iqtisadiyyatı: inkişaf yollarında. Bakı, 2005, 312 səh.
3. Əliyev A.Ə., Quiyev A.S. Sosial sferanın iqtisadi və metodoloji əsasları. Bakı: Adiloglu, 2005, 304 s.
4. Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 2006, 509 s.



5. Həbibbəyli İ.Ə., Hacıyev İ.M., İsmayılov B.M. İntibahın 15 ili. Naxçıvan: Əcəmi, 2010, 278 s.
6. Mehdiyadə M.M. İqtisadiyyat transformasiyası və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf problemləri. Bakı: Elm, 2006, 168 s.
7. Naxçıvan Muxtar Respublikası 75. yubiley-statistik məcmüə. Naxçıvan: 1999, 96 s.

## **РЕЗЮМЕ**

**СЕДАГЕТ АХМЕДОВА**

### **ДЕМОГРАФИЧЕСКАЯ СИТУАЦИЯ И ЕЕ ВЛИЯНИЕ НА ЧЕЛОВЕЧЕСКИЙ ПОТЕНЦИАЛ В НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ РЕСПУБЛИКЕ**

В статье анализируется демографическая ситуация Нахчыванской Автономной Республики и ее показатели сгруппированы по годам. Кроме того, были отражены вопросы размещения производительных сил и предоставления им соответствующих рабочих мест. Впоследствии было показано, что человеческий фактор является ближайшим участником социально-экономического развития и как потенциальный стимул для демографической политики. В конце было отражено как человеческий потенциал является основой производительных сил и влияет на экономическое развитие автономной республики.

**Ключевые слова:** демографическая ситуация, демографическая политика, социально-экономическое развитие, производительные силы, современный человек, заработная плата.

## **SUMMARY**

**SADAGAT AHMADOVA**

### **DEMOGRAPHIC SITUATION AND ITS IMPACT ON HUMAN POTENTIAL IN THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC**

The article analyzes the demographic situation of the Nakhchivan Autonomous Republic and its indicators are grouped by year. In addition, issues of placement of productive forces and the provision of appropriate jobs were reflected. Afterwards, it was shown that the human factor is the closest participant in socio-economic development and as a potential stimulus for demographic policy. In the end, it was reflected how human potential is the basis of the productive forces and influences the economic development of an autonomous republic.

**Keywords:** demographic situation, demographic policy, socio-economic development, productive forces, modern man, wages.

*(İqtisad üzrə fəlsəfə doktoru, dosent C.Mahmudov tərəfindən təqdim  
edilmişdir)*

